

Mətnin ağırlığı, yazarın ruh hali

Gənc nasir Nicat Azərin bir hekayəsinin oxusundan tökülenlər

Azad QARADƏRƏLİ

"Yarpaq.az" saytında Nicat Azər adlı gəncin kiçik bir hekayəsini oxudum. (Elə burada ca qeyd edim ki, yarpaq.az da Nicat kimi gəncdir. Ayağı səyali olsun.) "Gecə notu" adlanan bu babbalaca mətn elə ilk cümləsindən də diqqətimi çəkdi: "Ruhu payızda ağaclarдан düşən son yarpaq kimi əsirid..."

Deyə bilərsiniz, nə var ki, burda? Klassik metaforadır, hətta Ohenri bunun ən kamil nümunəsini yaradıb...

İş ondadır ki, hekayə bu ilk cümlə ilə elə toxunub ki, ən kamil culfanın əl işi kimi səni özünə bağlaya bilir... Mətnə dönek: "Yorğunluğu üzündən asılı qalmışdı. Gecə uzun, fikirler qarışiq, zaman isə çayın axlığı kimi surətli idi. O, nəsə etməliydi. Sabah yenə də adamların üzünü görəcəkdi. Adamlardan təngə gəlmişdi. Onları muzdlu qoşunlara bənzərdirdi..."

Düzü, heç belə bir obrazın yerində olmaq istəməzsən. Amma sənlik deyil ki. Auran bu qarmaşaya təslim. Və üstəlik, mahir bir qələm səni istədiyi kimi yaza, çizə bilir... Və sevmədiyin adamlar - muzdlu qoşunlar...

Mən hekayə haqqında danışanda, yaxud yazanda bir qədər

sixiliram. Ondan ki, bu janrı sevincini də, qəhrini də yaşamişam. Amma bu dəqiqidir: yüz hekayənin sevinci bir hekayənin qəhrini unutdura bilməz. Hekayə qəddar şeydir. Tutmayanda səni beş paralıq edər. Günlər, saatlar, dəqiqələr haramın olar. Fikrin-zikrin onun yanında qalar. Dəmə qoyulan plov qazanının başına aşbaz fırlanan kimi, naxış-niyazını tutdurmayan dərzi əyinə oturmamış paltara dizinə döyə-döyə baxan kimi və qazdığı qəbir daşa çıxan məzarçı ölü sahibinin yeddi arxa dönənini söyə-söyə təzə qəbir yeri gözetleyen kimi...

Nicatın hekayəsi isə nəinki tutub, hətta bir qədər şitini də çıxardıb: metndən az qala məzar qoxusu, intihar arzusu bəllənir. Mətnə bir daha dönek: "Yaşadığı məhəllədə bir dostu da yoxuydu. Qonşularla rastlaşanda yalandan onlara təbəssüm paylayırdı. Kimsəsizlik onun içinde bardaş qurmuşdu. O, təkliyə məhkum idi."

Universitetdə tələbələrimə bir fikri dənə-dənə təkrarlayırdım: ədəbiyyat kəşfdır. Bir şeirdə, yaxud hekayədə adamin ayaqlarını yerdən üzən detalın, təşbihin, metaforan yoxsa, təəccüb və heyrət doğurmayan yazı yazaqasansa, yazmasan yey.

Gənc dostumuzun bir sıqaret çəkimi vaxtda oxuya biləcəyin

Esse

bu mətnində o kəşflər hər abzasdan boy verir. Mətnə dönməsək, dediyimin faydası olmaz ki... "Bəzən hönkürərdi gecələrin betnine. Gecə hələ də onun üçün bəstələnməmiş bir röyanın üstündə qalan not dəftəriydi. Hər gün eyni ssenarini təkrar edirdi. O qədər tükənmüşdi ki, olmayan səhnələri yandırmak isteyirdi."

Mənə bu yazını yazdırın təkcə misal gətirdiyim nümunələr deyil. Başda dediyim kimi, onun yazıçılığı-toxuculuğudur və bir də müşahidə qabliyyətidir. Onun müşahidəsində bir rəssam ortamı da var: hazır eskizlərlə, tünd boyalarla qara fonda işığı özəliyən bir tablo - bu mənim müşahidəmdir. Yaxşısı budur, müəllifin öz müşahidəsinə yer verək - yenə mətnən nümunə: "Çıskinli dumanın arasından kədərli göz yaşı kimi süzülən fənər işıqları yaş küçənin tutqun əksini udurdu."

Hekayədə yuxarıda gətirdiyim nümunələrin yanında yoxsul görünən cümlələr də var. Hətta təkayaq cümlələr də - bir ayağı yerdən üzülmüş, o birisi də "bədənin" müvazinətini güclə saxlayır. "Uzun boylu, sisqa bədənli, bənizi solmuşdu" - tipli dolaşiq cümlə kimi. Amma bu yazıının məndə buraxdığı təsir o qə-

dər xoşdur ki, naxoş yelrə heç baş vurmaq istəmirəm. Qoy gənc qardaşımız ürkə-ürkə qapısını çaldığı ədəbiyyata ürklə daxil olsun. Qəlbində və beynində dolaşan mövzuları şəstlə, çəkinmədən yazın. Amma bir şərtlə: haqqında bəhs etdiyim mətnən zəif mətnlər yazmasın.

Və sonda.

Yazı tərcüməyi-haldır, yazarın ruh halıdır. L.Tolstoyun "İvan İliçin ölümü" nü oxuyanda sümüklerim sizildəmiş, ölümü hiss etmişdim. Nicatın kişik hekayəsini oxuyanda da oxşar duyu yaratdı: metnin ağırlığı içimə çökdü - qəddimi əydi. Yazar müasir gəncliyin psixi durumu-nu hiss etmiş və hiss etdiə bilmişdi.

Lap sonda.

Nicat Azər beş-on il sonranın tanınan yazarı olacaqmı? Bilmirəm. Amma bu hekayə mənə piçıldadı ki, sən ondan yaz, qorxma. Özü nə olar, nə olmaz, bu başqa məsələ. Amma "Gecə notu" not olaraq yaddaşlara köçəcək. Bir hekayə ilə tarixdə qalanlar olmadımı?

Ən sonda.

Nədənsə bu cümlələri yaxanda Mübariz Öreni xatırladı. illər önce universitetdə yaradıcılıq fakültəsində dərs dediyim, ilk hekayələrindən birini "Yazı"da dərc etdiyim Ören...

